

Galaxy S23 Ultra

Planeti düşünərək hazırlanıb

80%
Təkrar emal
plastiki

20%
Okeandan
toplanmış

təkrar emal
plastiki




22%
Təkrar emal
şüşəsi



Daha çox təkrar emal materialından hazırlanmış Galaxy-ni sına


Galaxy S23 seriyasında digər mövcud Galaxy smartfonları ilə müqayisədə daha çox təkrar emal materialı istifadə edilir

Təkrar emal Plastiki



Atılmış PET butulkaları

Biz Galaxy S23-nin arxa şüşəsi və ön korpusunda atılmış PET butulkalardan istehsal olunan yeni təkrar emal plastiki hazırlayıb əlavə etmişik.



15 ton¹ atılmış balıqçı toru

Galaxy S23 seriyasında okeandan toplanmış təkrar emal plastikinin həcmi artırmaqla 2023-cü ilin sonundakı 15 ton balıqçı torunun dünya okeanına atılmasının qarşısını alacağımızı ehtimal edirik.



Təkrar emal Alüminiumu

Galaxy S23 Ultra yan və səs düymələri, həmçinin SIM kart yuvası təkrar emal alüminiumundan hazırlanan ilk flaqman cihazdır.



Təkrar emal şüşəsi

Galaxy S23 Ultra ön və arxa şüşəsində 22% 2-qat təkrar emal materialından hazırlanan Corning® Gorilla® Glass Victus® 2 şüşəsindən istifadə edilən ilk smartfondur.

6 → 12 Daxili və Xarici komponent

Galaxy S23 seriyasına nəzər salsaq, görürük ki, təkrar emal materiallarının sayı Galaxy S22 Ultra-da 6 daxili komponent olub, Galaxy S23 Ultra-da isə 12 daxili və xarici komponentə qədər artırılıb.




100% təkrar emal kağızından hazırlanmış yeni paket²

Biz qutu, həmçinin ön və arxa qoruyucularımızda 100% təkrar emal kağızından istifadə edirik, arxadakı plastik germetik stikerdən isə imtina etmişik.³



Ətraf mühitə təsirini etimadla ölç

Galaxy S23 Ultra ətraf mühitə təsirinin azlığına görə UL ECOLOGO® sertifikatına layiq görülüb. Eyni zamanda Galaxy S23 Ultra istifadə müddəti boyunca ətraf mühitə 70.557kg CO₂eq tullantı ataraq Carbot Trust sertifikatına layiq görülüb.



SAMSUNG

1. Daxili araşdırma əsasında. Satış dəyərləndirməsi əsasında çıxarılan rəqəm.

2. Bu bazarlarda Galaxy paketi plastikə büküləcək: İtaliya, İndoneziya, Tayland, Banqladeş, Nepal, Şri Lanka, Çin və Tayvan.

3. ABŞ və Perudan başqa bütün bazarlarda.

4. Vyetnamda istehsal edilən və Birləşmiş Krallıqda satılan məhsullar üçün.

*Bütün funksionallıq, göstəricilər, xüsusiyyətlər və bu sənəddə məhsul haqqında verilən digər məlumatlar, o cümlədən (lakin bununla məhdudlaşmayaraq) üstünlüklər, dizayn, qiymət, komponentlər, çalşması, çatımlılığı və imkanları xəbərdarlıq edilmədən dəyişdirilə bilər.